

Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin
«26» dekabr 2011-ci il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol № 32

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ
PUL SİYASƏTİ DEPARTAMENTİ HAQQINDA
Ə S A S N A M Ə**

(19 avqust 2014-cü il tarixli 19 N-li Protokola əsasən dəyişikliklər edilib)

B a k ı – 2 0 1 4

1. ÜMUMİ MÜDDƏALAR

- 1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının Pul siyasəti departamenti (bundan sonra - Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.
- 1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, İdarə Heyətinin qərarlarını, Mərkəzi Bankın Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsinin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.
- 1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyalarının yerinə yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri ilə fəaliyyətini əlaqələndirir.
- 1.4. Departamentin ştat cədvəlini Mərkəzi Bankın Sədri təsdiq edir.

2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ

Departamentin fəaliyyətinin əsas məqsədi pul siyasətinin optimal çərçivəsini formalaşdırmaq və onun realizasiyasının monitorinqini aparmaqdan ibarətdir.

3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI

Departamentin əsas funksiyaları aşağıdakılardır:

- 3.1. Növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərinin işlənməsini və rəhbərliyə təqdim olunmasını təmin etmək;
- 3.2. Pul siyasətinin hökumətin yeritdiyi iqtisadi siyasət ilə əlaqələndirilməsi sahəsində müvafiq işlər aparmaq;
- 3.3. Tədqiqatların nəticələri və makroiqtisadi diaqnostika əsasında pul siyasəti çərçivəsinin və əməliyyat prosedurlarının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

- 3.4. Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi səmərəsini qiymətləndirmək və bu alətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- 3.5. Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsində mütəmadi olaraq ötən dövrün iqtisadi diaqnostikasını həyata keçirmək və siyasət təklifləri vermək;
- 3.6. Optimal makro-fiskal çərçivə və bu əsasda makroiqtisadi siyasətə dair təkliflər hazırlamaq;
- 3.7. Pul və məzənnə siyasətinin orientirlərinə və operativ hədəflərinə dair təkliflər hazırlamaq və onun yerinə yetirilməsinin monitorinqini həyata keçirmək;
- 3.8. Strateji və əməliyyat planlarının hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;
- 3.9. Pul və maliyyə siyasəti sferasını tənzimləyən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, mövcud aktların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- 3.10. Səlahiyyətinə aid məsələlər üzrə müxtəlif dövlət orqanlarından daxil olmuş sənədlərə rəylərin hazırlanmasında iştirak etmək;
- 3.11. Departamentə daxil olan müraciət və sorğulara cavablar hazırlamaq;

4. DEPARTAMENTİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏ OLUNMASI

- 4.1. Departamentin təşkilati strukturu aşağıdakılardan ibarətdir:
 - 4.1.1. Makroiqtisadi təhlil və maliyyə proqramlaşması şöbəsi;
 - 4.1.2. Pul və məzənnə siyasəti şöbəsi.
- 4.2. Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departament direktoru Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir. Departament direktoru öz fəaliyyətini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.

- 4.3. Departament direktorunun müavini və departamentin şöbə rəisləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar. Departament direktorunun müavini və departamentin şöbə rəisləri öz fəaliyyətlərini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirirlər.
- 4.4. Departament direktoru hər hansı səbəbdən işdə olmadıqda, onun səlahiyyətlərini departament direktorunun müavini, o da işdə olmadıqda rəhbərliyin müvafiq əmri ilə həvalə edilmiş şöbə rəislərindən biri icra edir.

5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ

5.1. Makroiqtisadi təhlil və maliyyə proqramlaşması şöbəsi:

- 5.1.1. Makroiqtisadi diaqnostika üzrə monitorinq sistemini təşkil edir, bu əsasında makroiqtisadi prosesləri qiymətləndirir;
- 5.1.2. İqtisadi sektorlarda baş verən proseslərin təhlilini aparır, əsas meylləri qiymətləndirir və bu meyllərin pul siyasətinə faktiki və potensial təsirlərini qiymətləndirir;
- 5.1.3. İnflyasiya proseslərini təhlil edir və onun əsas faktorlarını qiymətləndirir;
- 5.1.4. Mərkəzi Bankın yeritdiyi pul siyasətinin hökumətin iqtisadi siyasəti ilə koordinasiyasının vəziyyətini qiymətləndirir və bu əsasında təkliflər verir;
- 5.1.5. Ortamüddətli dövr üçün optimal makro-iqtisadi çərçivəyə dair təkliflər hazırlayır və Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsinin müzakirəsinə çıxarır;
- 5.1.6. Dövlət büdcəsinin icrasının operativ monitorinqini aparır, büdcənin gəlir və xərclərinin aylıq proqnozunu dəqiqləşdirir, bu parametrlərin pul sektoruna təsirini təhlil edir və proqnozlaşdırır;
- 5.1.7. Mərkəzi Bankın nəşrlərində, kütləvi informasiya vasitələrində, elmi-praktiki konfranslarda, seminarlarda və Mərkəzi Bankın tədris proqramlarında aidiyyəti mövzularda analitik elmi məqalələrlə və məruzələrlə çıxışlar edir.

5.2. Pul və məzənnə siyasəti şöbəsi:

- 5.2.1. Mərkəzi Bankın növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərinin layihəsini hazırlayıb təqdim edir;
- 5.2.2. Pul siyasətinin hədəflərinin yerinə yetirilməsinin monitorinqini və əsas monetar göstəricilərin təhlilini aparır və rüblük pul siyasəti icmalını hazırlayır;
- 5.2.3. Pul siyasətinin makroiqtisadi səmərəliliyini artırmaq üçün onun aralıq və son hədəflərə nail olunmasının təhlili əsasında hazırlanmış nəticə və təklifləri müzakirə üçün aidiyyəti üzrə Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsinə təqdim edir;
- 5.2.4. Məzənnə siyasətinin orta müddətli və operativ hədəflərinə dair təkliflər hazırlayır;
- 5.2.5. Pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə, o cümlədən faiz siyasətinə dair təkliflər hazırlayır;
- 5.2.6. Kommersiya banklarının Mərkəzi Bankda yerləşdirilən məcburi ehtiyatlarının hüquqi aktlara uyğun olaraq tənzimlənməsi və monitorinqini təmin edir;
- 5.2.7. Pul siyasətinin təkmilləşdirilməsi sahəsində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, digər beynəlxalq maliyyə institutları və ayrı-ayrı ölkələrin mərkəzi bankları ilə əməkdaşlıq edir;
- 5.2.8. Mərkəzi Bankın nəşrlərində, kütləvi informasiya vasitələrində, elmi-praktiki konfranslarda, seminarlarda və Mərkəzi Bankın tədris proqramlarında aidiyyəti mövzularda analitik elmi məqalələrlə və məruzələrlə çıxışlar edir.